

**Əhali və gender statistikasına dair 2-Qaçqın və məcburi köçkün №-li rəsmi  
statistika hesabatı üzrə statistika prosesləri**  
(“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>1</b>	<b>Tələbatların müəyyənəşdirilməsi</b>	Qaçqın və məcburi köçkünlərin sayı və tərkibi haqqında ümumi tələbatın müəyyənəşdirilməsi	İstifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	QMKDK, DSK	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənəşdirilməsi	Qaçqın və məcburi köçkünlərin sayı və tərkibi ilə bağlı yekun informasiyaya olan tələbatın müəyyənəşdirilməsi	İstifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	QMKDK, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Qaçqın və məcburi köçkünlər ilə bağlı ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərmanlar, sərəncamlar, qərarlar, hesabatlar, təqdimatlar	İcra və nəzarətəddici orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Qaçqın və məcburi köçkünlərin statistikasına ilə əlaqəli Dövlətstatkomun əmr və qərarlarına baxış	Əmrlər, qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Zərurət yaranarsa beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması	Beynəlxalq təşkilatların sənədləri, tövsiyələri	Beynəlxalq təşkilatlar, DSK	Qaçqın və məcburi köçkünlərin statistikasına ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Qaçqın və məcburi köçkünlərin statistikasına dair istifadəçilərlə görüşlərin təşkili və görüşün nəticələrinin təhlili	Mühazirə materiallarının, görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Qaçqın və məcburi köçkünlərin statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar QMKDK ilə müzakirələrin aparılması, və tələbatların razılaşdırılması və təsdiqi	QMKDK-dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	QMKDK, DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənəşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasını təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Məlumatların mövcudluğunun araşdırılması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasını təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili, razılaşma məktubları	DSK	Yeniləşmə
1.2.3	Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasının və onun doldurulmasına dair metodoloji materialın layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	QMKDK ilə razılaşma məktubları	QMKDK, DSK	Elmi-metodoloji şuranın protokolu
1.2.4	Rəsmi razılığın əldə edilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasının və onun doldurulmasına dair metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının razılaşdırılması	Elmi-metodoloji şurada bəyənilmiş layihənin QMKDK ilə razılaşdırılması	QMKDK, DSK	QMKDK-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasının və onun doldurulmasına dair metodoloji materialların təsdiq üçün təqdim olunması	QMKDK-nin razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi	QMKDK, DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Qaçqın və məcburi köçkünlərin statistikasına üzrə çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları və digər istifadəçilərin tələblərinin təmin edilməsi	DSK	Çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Qaçqın və məcburi köçkünlərin statistikasına üzrə göstəricilərin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Zərurət yaranarsa qaçqın və məcburi köçkünlərin statistikasına bağlı göstəricilərin beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	DSK	Göstəricilər sistemi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin QMKDK ilə razılaşdırılması, Dövləstatkomun sərəncam və qərarları	DSK	Razılaşmalar, strategiya, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi və maraqlı tərəflərlə məsləhətləşmə	Registr məlumatları, təhlillər, qərarlar	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati mənbə məlumatları, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlili	Metodologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	Buraxılmış məlumatların və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərtlərin, məktublarnın hazırlanması	Təhlillər, qiymətləndirmə	DSK	Hüquqi şərtlər, qeydlər, məktublarnın, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsinin təmin edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı əskikliyin müəyyənləşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyannın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün strategiyannın hazırlanmasının təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Strategiyannın hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənləşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	Risiklərin təhlili	Risiklərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risiklərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə

**1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi**

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2	<b>Layihələndirmə</b>	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı formasının fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənləşdirilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Çıxış statistik məhsulların işlənilib hazırlanmasının təşkil edilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK (BHM)	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabatın və metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi	Razılaşmalar, qərarlar	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	İzahların təsdiqi	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	-	-	-	-
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	QMKDK, DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanması alətlərinin araşdırılmasının təmin edilməsi	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	Qaçqın və məcburi köçkünlərin statistikasının aparılmasına dair metodologiyanın QMKDK ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	QMKDK, DSK	QMKDK ilə yazılı razılaşma (məktub)
2.3.4	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Qaçqın və məcburi köçkünlərin statistikasının aparılmasına dair metodologiyanın layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi	QMKDK-dən daxil olan razılaşma məktubları	QMKDK, DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	Qaçqın və məcburi köçkünlərin statistikasının aparılmasına dair metodologiyanın təsdiqi	Elmi- metodoloji şurada QMKDK-dən daxil olan razılaşma məktublarına baxılması	QMKDK, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı üzrə seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı üzrə seçmənin əhatə dairəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı üzrə seçmə planının tərtibi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqə təqdimi	DSK	Təsdiq edilmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbulu	Qərar	DSK	Metodologiya

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Qaçqın və məcburi köçkünlərin statistikasına dair məlumatları özündə əks etdirən hesabat formasının "Statistik işlər proqramı"na daxil edilməsi	Əhali və gender statistikasına şöbəsinin iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması
2.6.2	Layihələrin baxılması	İş planının, cədvəllərin baxılması	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Əhali və gender statistikasına şöbəsinin iş planının, Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
<b>2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi</b>					
<b>3</b>	<b>İstehsal sisteminin yaradılması</b>	Prosesin komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK (BHM)	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK (BHM)	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatın onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK (BHM)	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatın hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabatın hazırlanması
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövləstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
<b>3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı</b>					

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>4</b>	<b>Məlumatların toplanması</b>	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Seçmənin aparılması	Bütün İcra hakimiyyəti orqanları	DSK	Seçmənin hazırlanması
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq	Hesabat məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində hesabat formalarının doldurulması üçün müvafiq qurumlara hesabata girişin təmin olunması	Hesabat üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK (BHM)	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK (BHM)	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	YSO və BHM üçün iş planlarının tərtibi	YSO və BHM üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO və BHM-dən aralıq hesabatın alınması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
<b>4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır</b>					
<b>5</b>	<b>Məlumatların işlənməsi</b>	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə olunması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registrlər	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
5.3.1	Məlumatların ilkin yoxlanılması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatı üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impiyutasiyası	Zərurət yaranmayıb	-	-	-
5.4.1	İmpiyutasiya elementlərinin təyin olunması	Zərurət yaranmayıb	-	-	-
5.4.2	İmpiyutasiyanın aparılması	Zərurət yaranmayıb	-	-	-
5.4.3	İmpiyutasiya üzrə qeydlərin aparılması	Zərurət yaranmayıb	-	-	-
5.5	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	Çəkilərin hesablanması	BHM tərəfindən təsdiq olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
<b>5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır</b>					
<b>6</b>	<b>Təhlil</b>	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlk nəticələrin hazırlanması	İlk nəticələrin müvafiq hesabat formaları əsasında hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	Məlumatlar	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	-	-	-	-
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlk nəticələr	DSK	Əldə edilmiş nəticələr



<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən aşkar edilmiş statistik vahidlər
6.2.2	Uyğunsuzluq və xətalara aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Statistik işlər proqramı	DSK	Hesabatı səhvlərlə təqdim edən aşkar edilmiş statistik vahidlər
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK	Hazır məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Hesabatın yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
<b>6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır</b>					
<b>7</b>	<b>Yayıma</b>	Qaçqın və məcburi köçkünlərin statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Qaçqın və məcburi köçkünlərin statistikasına dair göstəricilərin aktualaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Qaçqın və məcburi köçkünlərin statistikasına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	Zərurət yarandığı halda qaçqın və məcburi köçkünlər üzrə məlumatların DSK tərəfindən nəşr olunan məcmuələrdə əks olunması	Qaçqın və məcburi köçkünlərlə bağlı təhlili məruzə (zərurət yarandığı halda DSK tərəfindən nəşr olunan məcmuələrdə əks olunması)	DSK	Zərurət yarandığı halda qaçqın və məcburi köçkünlər üzrə məlumatların DSK tərəfindən nəşr olunan məcmuələrdə əks olunması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Zərurət yarandığı halda qaçqın və məcburi köçkünlər üzrə illik məlumatların veb bazada yerləşdirilməsi	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının yekun məlumatları	DSK	Zərurət yarandığı halda qaçqın və məcburi köçkünlər üzrə illik məlumatların veb bazada yerləşdirilməsi

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Qaçqın və məcburi köçkünlərin statistikasına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	2-qaçqın və məcburi köçkün nömrəli rəsmi statistika hesabatının yekun məlumatları	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Qaçqın və məcburi köçkünlərin statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (İqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	Nazirlər Kabinetinə göndərilməsi (zərurət yaranarsa digər istifadəçilərin məlumatlandırılması)
7.3.2	Buraxılış təqviminin hazırlanması	-	-	-	-
7.3.3	Buraxılışın idarə edilməsi	-	-	-	-
7.4	Yayılan məhsulların təşviqi	-	-	-	-
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Qaçqın və məcburi köçkünlərin statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
<b>7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı</b>					
<b>8</b>	<b>Arxivləşdirmə</b>	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanılması	Məlumatların və metaməlumatların saxlanılması	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirilməsi
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Məhv edilməsi
<b>8-ci mərhələnin yekunu. Statistik məlumatlar arxivləşdirildi</b>					
<b>9</b>	<b>Qiymətləndirmə</b>	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
<b>9-cu mərhələnin yekunu. Qiymətləndirmə</b>					

- DSK* - *Dövlət Statistika Komitəsi*  
*ƏN* - *Ədliyyə Nazirliyi*  
*BHM* - *Baş Hesablama Mərkəzi*  
*YSO* - *Yerli statistika orqanları*  
*QMKDK* - *Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi*